


| Sığorta sinifləri                                                                                                              | 2024 I yanmil   |                    | 2025 I yanmil   |                    | Dinamika        |                    |
|--------------------------------------------------------------------------------------------------------------------------------|-----------------|--------------------|-----------------|--------------------|-----------------|--------------------|
|                                                                                                                                | Sığorta haqları | Sığorta ödənişləri | Sığorta haqları | Sığorta ödənişləri | Sığorta haqları | Sığorta ödənişləri |
|                                                                                                                                | min manatla     |                    |                 |                    |                 |                    |
| <b>Könüllü sığortalar üzrə - cəmi:</b>                                                                                         | 541 064         | 294 751            | 622 365         | 363 872            | 15%             | 23%                |
| <b>Həyat sığortası üzrə, o cümlədən:</b>                                                                                       | 357 728         | 233 093            | 421 845         | 300 619            | 18%             | 29%                |
| Həyatın yaşam sığortası                                                                                                        | 337 899         | 231 755            | 401 418         | 298 086            | 19%             | 29%                |
| Həyatın ölüm halından sığortası                                                                                                | 15 624          | 1 084              | 16 133          | 1 482              | 3%              | 37%                |
| Əmək qabiliyyətinin sığortası                                                                                                  | 1 935           | 86                 | 1 983           | 222                | 2%              | 159%               |
| Sağalmaz xəstəliklərdən sığorta                                                                                                | 2 270           | 169                | 2 310           | 829                | 2%              | 391%               |
| <b>Qeyri-həyat sığortası üzrə, o cümlədən</b>                                                                                  | <b>183 336</b>  | <b>61 657</b>      | <b>200 520</b>  | <b>63 253</b>      | 9%              | 3%                 |
| <b>Şəxsi sığorta, o cümlədən:</b>                                                                                              | <b>85 526</b>   | <b>45 428</b>      | <b>93 559</b>   | <b>43 025</b>      | 9%              | - 5%               |
| Tibbi sığorta                                                                                                                  | 81 045          | 45 060             | 88 359          | 42 510             | 9%              | - 6%               |
| Xaricə səfər edən vətəndaşların sığortası                                                                                      | 2 438           | 137                | 2 301           | 266                | - 6%            | 94%                |
| Fərdi qəza və xəstəlik sığortası                                                                                               | 2 043           | 231                | 2 899           | 249                | 42%             | 8%                 |
| <b>Əmlak sığortası, o cümlədən:</b>                                                                                            | <b>97 810</b>   | <b>16 229</b>      | <b>106 961</b>  | <b>20 228</b>      | 9%              | 25%                |
| <b>Əmlakın sığortası, o cümlədən:</b>                                                                                          | <b>83 116</b>   | <b>16 110</b>      | <b>91 130</b>   | <b>20 153</b>      | 10%             | 25%                |
| Hava nəqliyyatı vasitələrinin sığortası                                                                                        | 5 692           | 793                | 1 652           | 0                  | - 71%           | - 100%             |
| Əmlakın yanğından və digər risklərdən sığortası                                                                                | 31 760          | 2 218              | 39 116          | 1 532              | 23%             | - 31%              |
| Avtonəqliyyat vasitələrinin sığortası                                                                                          | 27 390          | 9 840              | 33 531          | 14 022             | 22%             | 43%                |
| Yüklərin (nəqliyyat) sığortası                                                                                                 | 3 693           | 307                | 2 887           | 37                 | - 22%           | - 88%              |
| Kənd təsərrüfatı heyvanlarının sığortası                                                                                       | 1 109           | 694                | 1 974           | 318                | 78%             | - 54%              |
| Su nəqliyyat vasitələrinin sığortası                                                                                           | 3 148           | 9                  | 347             | 0                  | - 89%           | - 100%             |
| Dəmiryol nəqliyyatı vasitələrinin sığortası                                                                                    | 50              | 0                  | 22              | 0                  | - 57%           |                    |
| Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası                                                                             | 10 189          | 2 250              | 11 474          | 4 244              | 13%             | 89%                |
| <b>Əmlakın sığortası ilə bağlı digər siniflər, o cümlədən:</b>                                                                 | 86              | 0                  | 128             | 0                  | 50%             |                    |
| <b>İşçilərin dələduzluğu sığortası</b>                                                                                         | 86              | 0                  | 86              | 0                  | 0%              |                    |
| <b>Mülki məsuliyyətin sığortası, o cümlədən:</b>                                                                               | <b>11 938</b>   | <b>82</b>          | <b>12 838</b>   | <b>38</b>          | 8%              | - 54%              |
| Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası                                                         | 49              | 5                  | 0               | 0                  | - 100%          | - 100%             |
| Ümumi mülki məsuliyyətin sığortası                                                                                             | 8 099           | 51                 | 6 662           | 24                 | - 18%           | - 53%              |
| Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası                                                           | 1 714           | 24                 | 1 959           | 11                 | 14%             | - 53%              |
| Peşə məsuliyyətinin sığortası                                                                                                  | 1 476           | 0                  | 1 500           | 3                  | 2%              |                    |
| İşgötürənin məsuliyyət sığortası                                                                                               | 538             | 0                  | 355             | 0                  | - 34%           |                    |
| Yük daşıyanın mülki məsuliyyətinin sığortası                                                                                   | 25              | 3                  | 10              | 0                  | - 62%           | - 100%             |
| Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası                                                           | 0               | 0                  | 2 137           | 0                  |                 |                    |
| Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası                                                                        | 36              | 0                  | 215             | 0                  | 500%            |                    |
| <b>Kredit sığortası, o cümlədən:</b>                                                                                           | <b>2 275</b>    | <b>38</b>          | <b>2 518</b>    | <b>37</b>          | 11%             | - 1%               |
| Kreditlərin sığortası                                                                                                          | 2 275           | 38                 | 2 518           | 37                 | 11%             | - 1%               |
| Qarışıq maliyyə risklərinin sığortası, o cümlədən:                                                                             | <b>481</b>      | <b>0</b>           | <b>475</b>      | <b>0</b>           | - 1%            |                    |
| İşin dayanması ilə bağlı risklərdən sığorta                                                                                    | 481             | 0                  | 475             | 0                  | - 1%            |                    |
| <b>İcbari sığortalar üzrə - cəmi:</b>                                                                                          | <b>184 098</b>  | <b>61 333</b>      | <b>194 683</b>  | <b>68 325</b>      | 6%              | 11%                |
| <b>Həyat sığortası üzrə</b>                                                                                                    | <b>47 310</b>   | <b>1 876</b>       | <b>52 881</b>   | <b>2 683</b>       | 12%             | 43%                |
| İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta | 47 310          | 1 876              | 52 881          | 2 683              | 12%             | 43%                |
| <b>Qeyri-həyat sığortası üzrə</b>                                                                                              | <b>136 788</b>  | <b>59 457</b>      | <b>141 802</b>  | <b>65 642</b>      | 4%              | 10%                |
| Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası                                                      | 79 641          | 57 861             | 84 301          | 64 229             | 6%              | 11%                |
| Daşınmaz əmlakın icbari sığortası                                                                                              | 56 273          | 1 188              | 56 638          | 1 341              | 1%              | 13%                |
| Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası                                                       | 752             | 100                | 776             | 13                 | 3%              | - 87%              |
| Sərnişinlərin icbari fərdi qəza sığortası                                                                                      | 91              | 0                  | 53              | 60                 | - 42%           |                    |
| Digər icbari sığorta növləri                                                                                                   | 31              | 309                | 34              | 0                  | 9%              | - 100%             |
| <b>Yekun</b>                                                                                                                   | <b>725 162</b>  | <b>356 084</b>     | <b>817 048</b>  | <b>432 198</b>     | 13%             | 21%                |


Azərbaycan sığorta bazarında 2025-ci ilin yanvar-iyun aylarının nəticəsini 2024-cü ilin yanvar-iyun aylarının nəticəsi ilə müqayisə etdikdə, sığorta haqlarının 13% artaraq 541 milyon 64 min manatdan, 622 milyon 365 min manata qədər yüksəldiyi müşahidə olunur.

2025-ci ildə Azərbaycanın sığorta bazarının böyüməsində 3 istiqamət mühüm rol oynayıb: Həyatın yaşam sığortası, Əmlakın yanğından və digər risklərdən sığortası və Avtonəqliyyat vasitələrinin sığortası. Belə ki, Həyatın yaşam sığortası növü üzrə sığorta haqlarında 63 milyon 520 min manat, Əmlakın yanğından və digər risklərdən sığortası 7 milyon 356 min manat, Avtonəqliyyat vasitələrinin sığortası istiqamətində isə 6 milyon 141 min manat artım qeydə alınmışdır.




Təqdim olunan qrafiklərdən də görünür ki, 2025-ci ilin I yarımil üzrə sığorta ödənişlərinin həcmində 2024-cü ilin I yarımilinin nəticələri ilə müqayisədə 21% artım müşahidə olunmuşdur. Ödənişlərin faiz göstəricisinin artım səbəbi olaraq Həyatın yaşam sığorta növü üzrə ödənişlərin 66 milyon 331 min manat dəyərində yüksəlməsidir. 2025-ci ilin I yarımili üzrə bütün sığorta ödənişlərin 70%-i həyat sığortasının, 30%-i isə qeyri-həyat sığorta növlərinin payına düşür.


**Bazar payı**  
**(sığorta haqları üzrə 2024 I yarımil)**




**Bazar payı**  
**(sığorta ödənişləri üzrə 2024 I yarımil)**



**Bazar payı**  
**(sığorta haqları üzrə 2025 I yarımil)**




**Bazar payı**  
**(sığorta ödənişləri üzrə 2025 I yarımil)**




2024-cü və 2025-ci illərin I yarımillərinin yekun müqayisəsinə əsasən, yığımlarda könüllü sığorta növlərinin 81 milyon 301 min manat artaraq sığorta bazarının 76% hissəsini əhatə etdiyi görünür. Könüllü sığortalar üzrə ödənişlər isə bazar payının 84%-ni özündə əks etdirir.

### Könüllü TOP 5 – 2025 I yarımil Sığorta haqları üzrə




- həyatın yaşam sığortası
- tibbi sığorta
- əmlakın yangından və digər risklərdən sığortası
- avtonəqliyyat vasitələrinin sığortası
- həyatın ölüm halından sığortası
- Digər

### Könüllü TOP 5 – 2025 I yarımil Sığorta ödənişləri üzrə




- həyatın yaşam sığortası
- tibbi sığorta
- avtonəqliyyat vasitələrinin sığortası
- kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası
- həyatın ölüm halından sığortası
- Digər

### İcbari TOP 3 – 2025 I yarımil Sığorta haqları üzrə



- AVSMMIS
- DƏİS
- İBHİS
- Digər

### İcbari TOP 3 – 2025 I yarımil Sığorta ödənişləri üzrə



- AVSMMIS
- İBHİS
- DƏİS

Qeyd:

AVSMMIS - Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

İBHİS - İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

DƏİS - Daşınmaz əmlakın icbari sığortası

## HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2024 I yarımil-2025 I yarımil üzrə sığorta haqları)

| Dinamika<br>(min manatla) | Sığorta növü                    |     |
|---------------------------|---------------------------------|-----|
| 63.520                    | Həyatın yaşam sığortası         | 19% |
| 509                       | Həyatın ölüm halından sığortası | 3%  |
| 48                        | Əmək qabiliyyətinin sığortası   | 2%  |
| 40                        | Sağalmaz xəstəliklərdən sığorta | 2%  |
| 5.571                     | İBHİS                           | 12% |

## HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2024 I yarımil-2025 I yarımil üzrə sığorta ödənişləri)

| Dinamika<br>(min manatla) | Sığorta növü                    |      |
|---------------------------|---------------------------------|------|
| 66.331                    | Həyatın yaşam sığortası         | 29%  |
| 398                       | Həyatın ölüm halından sığortası | 37%  |
| 136                       | Əmək qabiliyyətinin sığortası   | 159% |
| 661                       | Sağalmaz xəstəliklərdən sığorta | 391% |
| 807                       | İBHİS                           | 43%  |

Həyat sığortası məhsulları 2025-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanın sığorta bazarının böyüməsinə təkan verən liderlərdəndir. 817 milyon 48 min manat yığımın 52%-ni, yəni 395 milyon 203 min manatı bu sığorta sinfinin payına düşür. Həyat sığortası sinfi I yarımil üzrə bütün yığımların 95%-ni həyatın yaşam sığortası, 4%-ni həyatın ölüm halından sığortası, 1%-ni isə sağalmaz xəstəliklərdən sığorta növü təşkil edir. Sığorta bazarının inkişafına təkan verən növbəti məhsul istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (İBHİS) növüdür. Bu da həyat sığortası sinfi üzrə yığımların 13%-ni təşkil edir.

# QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2024 I yarımil-2025 I yarımil üzrə sığorta haqları)

| Dinamika<br>(min manatla) | Sığorta növü                                                              |      |
|---------------------------|---------------------------------------------------------------------------|------|
| 7.314                     | Tibbi sığorta                                                             | 9%   |
| 857                       | Fərdi qəza və xəstəlik sığortası                                          | 42%  |
| 7.356                     | Əmlakın yanğından və digər risklərdən sığortası                           | 23%  |
| 6.141                     | Avtonəqliyyat vasitələrinin sığortası                                     | 22%  |
| 865                       | Kənd təsərrüfatı heyvanlarının sığortası                                  | 78%  |
| 1.285                     | Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası                        | 13%  |
| 245                       | Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası      | 14%  |
| 24                        | Peşə məsuliyyətinin sığortası                                             | 2%   |
| 2.137                     | Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası      | 0%   |
| 179                       | Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası                   | 500% |
| 242                       | Kreditlərin sığortası                                                     | 11%  |
| 4.660                     | Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası | 6%   |
| 365                       | Daşınmaz əmlakın icbari sığortası                                         | 1%   |
| 24                        | Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası  | 3%   |
| 3                         | Digər icbari sığorta növləri                                              | 9%   |


2024-cü ilə nisbətdə 2025-cü ilin I yarımilində qeyri-həyat sığorta sinfində yığılan məbləğ olaraq icbari sığorta növləri 10 milyon 585 min manat artaraq sığorta haqları arasında liderlik edir. Cədvəldə keçən ildən bu ilə nəzərən faiz göstəricisi olaraq Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası növü üzrə xüsusi artım müşahidə olunur. Eyni zamanda, Kənd təsərrüfatı heyvanlarının sığortası növünü və Əmlakın sığortası ilə bağlı növlərin artımını da vurğulamaq olar.

Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzinin birgə əməkdaşlığı ilə 2024-cü ilin I yarımilini əhatə edən tədqiqatları özündə əks etdirən “Həyat Sığortasının Azərbaycan Əhalisinin Həyatında Rolu” adlı jurnalında bir sıra məlumatlandırıcı sorğular əks olunmuşdur. Belə ki, 390 respondent arasında aparılan sorğuya əsasən, cavablar arasında qeyri-həyat sığortası sinfinin 3 əsas sinfi siyahıya liderlik edir. “Hazırda sizdə hansı sığorta müqavilələri var?” sualına 390 respondentdən 230-u (59%) İcbari tibbi sığorta növünü, 107-si (27,4%) Avtomobilin icbari sığortası növü (KASKO), 85-i isə (21,8%) Daşınmaz əmlakın icbari sığortası (DƏİS) növünü vurğulamışdır.

Məhz bu fakt yuxarıda göstərilən cədvəldə liderliyi əlinə alan İcbari sığorta növlərinin 2024-2025-ci illərin I yarımilində yığımlarda xüsusi artımla fərqlənərək önə çıxmasına səbəb olmuşdur.

Eyni tədqiqat jurnalında yer alan “Hansı növ həyat sığortası müqavilələriniz mövcuddur?” sualı üzrə 75 respondent arasında aparılan sorğuya görə də siyahıda birinciliyi İşçilərin icbari sığortası növü 48%-lə qoruyur.

QEYRİ-HƏYAT SIĞORTASI ÜZRƏ DİNAMİKA  
(2024 I yarımil-2025 I yarımil üzrə sığorta haqları)




## QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2024 I yarımil-2025 I yarımil üzrə sığorta ödənişləri)

| Dinamika<br>(min<br>manatla) | Sığorta növü                                                         |     |
|------------------------------|----------------------------------------------------------------------|-----|
| 129                          | Xaricə səfər edən vətəndaşların sığortası                            | 94% |
| 18                           | Fərdi qəza və xəstəlik sığortası                                     | 8%  |
| 4.182                        | Avtonəqliyyat vasitələrinin sığortası                                | 43% |
| 1.994                        | Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası                   | 89% |
| 6.368                        | Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası | 11% |
| 153                          | Daşınmaz əmlakın icbari sığortası                                    | 13% |

Qeyri-həyat sığorta sinfi üzrə ödənişlərə gəldikdə isə, yuxarıdakı cədvəldə qeyd olunduğu kimi, 2025-ci ilin yanvar-iyun aylarında 3 əsas növ üzrə yüksəlişlər xüsusi diqqət çəkir. Bunlardan 129 min manat artımla birinci yerdə Xaricə səfər edən vətəndaşların sığortası növü qərar tutur. Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası növü 1 milyon 994 min manat artımla ikinci yeri tutur. Avtonəqliyyat vasitələrinin sığortası növü 6 milyon 368 min manat artımla növbəti yerlərdə qərarlaşır.

Lakin məbləğ üzrə ən çox ödənişlər 6 milyon 992 min manatla yenə də icbari sığorta növlərinin payına düşür.

## QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2024 I yarımil-2025 I yarımil üzrə sığorta ödənişləri)



Yuxarıdakı cədvəldə göründüyü kimi yığımlardakı artımlarla müqayisədə ödənişlərdə azalma ilə müşahidə olunan bir neçə sığorta növü əks olunmuşdur. Bunlar keçən ilin I yarımilinə nəzərən 687 min manat az ödənişlə Əmlakın yanğından və digər risklərdən sığortası və 13 min manat az ödənişlə Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası (AVSMMS) növləridir.

## QEYRİ-HƏYAT SİĞORTA ŞİRKƏTLƏRİ ÜZRƏ DİNAMİKA


| №     | Qeyri-həyat Sığorta Şirkətləri  | 2024 I yarımil                |                                  | 2025 I yarımil                |                                  | Dinamika        |                    |
|-------|---------------------------------|-------------------------------|----------------------------------|-------------------------------|----------------------------------|-----------------|--------------------|
|       |                                 | Sığorta haqları (min manatla) | Sığorta ödənişləri (min manatla) | Sığorta haqları (min manatla) | Sığorta ödənişləri (min manatla) | Sığorta haqları | Sığorta ödənişləri |
| 1     | "A-Qroup Sığorta Şirkəti" ASC   | 8.776                         | 6.923                            | 9.140                         | 5.370                            | 4%              | - 22%              |
| 2     | "AtaSığorta" ASC                | 5.173                         | 1.929                            | 4.833                         | 2.599                            | - 7%            | 35%                |
| 3     | "Atəşgah" Sığorta Şirkəti ASC   | 26.767                        | 10.131                           | 30.598                        | 19.459                           | 14%             | 92%                |
| 4     | "Aqrar Sığorta" ASC             | 11.184                        | 2.851                            | 13.263                        | 4.443                            | 19%             | 56%                |
| 5     | "Azərbaycan Sənaye Sığorta" ASC | 13.295                        | 4.352                            | 16.580                        | 5.907                            | 25%             | 36%                |
| 6     | "AzSığorta" ASC                 | 5.226                         | 872                              | 4.651                         | 1.061                            | - 11%           | 22%                |
| 7     | "Xalq Sığorta" ASC              | 10.787                        | 5.052                            | 14.181                        | 4.705                            | 31%             | - 7%               |
| 8     | "İpək Yolu Sığorta" ASC         | 1.546                         | 236                              | 1.319                         | 27                               | - 15%           | - 88%              |
| 9     | "Qala Sığorta" ASC              | 47.009                        | 6.724                            | 49.912                        | 12.551                           | 6%              | 87%                |
| 10    | "Meqa Sığorta" ASC              | 17.884                        | 6.388                            | 15.573                        | 7.843                            | - 13%           | 23%                |
| 11    | "PAŞA Sığorta" ASC              | 171.121                       | 64.330                           | 182.271                       | 64.929                           | 7%              | 1%                 |
| YEKUN |                                 | 318.768                       | 109.787                          | 342.322                       | 128.895                          | 7%              | 17%                |

Ödənişlərə münasibətdə 2025-ci ilin I yarımilində vəziyyət belədir: Sığorta ödənişlərinə görə bazarda 92% pay ilə "Atəşgah Sığorta" Şirkəti birinci yerdə qərarlaşdı. İkinci yeri 87% payla "Qala Sığorta" Şirkəti, üçüncü yeri "Aqrar Sığorta" Şirkəti 56% payla tutdu.


Beləliklə, biz bazar üzrə bütün sığorta ödənişlərinin 30%-nin qeyri-həyat sığorta şirkətlərinin əlində cəmləşdiyini görə bilirik.

## Qeyri-həyat sığorta şirkətləri TOP-5 (sığorta haqları üzrə)

- "PAŞA Sığorta" ASC
- "Qala Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Azərbaycan Sənaye Sığorta" ASC
- "Xalq Sığorta" ASC




- "PAŞA Sığorta" ASC
- "Qala Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Azərbaycan Sənaye Sığorta" ASC
- "Xalq Sığorta" ASC




## Qeyri-həyat sığorta şirkətləri TOP-5 (sığorta ödənişləri üzrə)

- "PAŞA Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Qala Sığorta" ASC
- "Meqa Sığorta" ASC
- "Azərbaycan Sənaye Sığorta" ASC



- "PAŞA Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Qala Sığorta" ASC
- "Meqa Sığorta" ASC
- "Azərbaycan Sənaye Sığorta" ASC



HƏYAT SİĞORTA ŞİRKƏTLƏRİ ÜZRƏ DİNAMİKA


| №     | Sığortaçının adı                    | 2024 I yarımil                |                                  | 2025 I yarımil                |                                  | Dinamika        |                    |
|-------|-------------------------------------|-------------------------------|----------------------------------|-------------------------------|----------------------------------|-----------------|--------------------|
|       |                                     | Sığorta haqları (min manatla) | Sığorta ödənişləri (min manatla) | Sığorta haqları (min manatla) | Sığorta ödənişləri (min manatla) | Sığorta haqları | Sığorta ödənişləri |
| 1     | "Atəşgah Həyat" Sığorta Şirkəti ASC | 44.967                        | 26.550                           | 57.377                        | 32.351                           | 28%             | 22%                |
| 2     | "Xalq Həyat" Sığorta Şirkəti ASC    | 4.973                         | 3.140                            | 5.274                         | 3.207                            | 6%              | 2%                 |
| 3     | "Qala Həyat" Sığorta Şirkəti ASC    | 10.945                        | 3.192                            | 13.305                        | 1.267                            | 22%             | - 60%              |
| 4     | "Meqa Həyat" Sığorta ASC            | 4.346                         | 117                              | 7.957                         | 2.894                            | 83%             | 2364%              |
| 5     | "PAŞA Həyat Sığorta" ASC            | 339.807                       | 201.969                          | 390.813                       | 263.583                          | 15%             | 31%                |
| YEKUN |                                     | 405.038                       | 234.969                          | 474.726                       | 303.303                          | 17%             | 29%                |

Ödənişlərə münasibətdə 2025-ci ilin I yarımilində vəziyyət yuxarıdakı qrafikdəki kimidir. Sığorta ödənişlərinə görə bazarda 2 milyon 894 min manat artım ilə "Meqa Həyat" Sığorta Şirkəti birinci yerdə qərarlaşdı. İkinci yeri 31% payla "PAŞA Həyat Sığorta" Şirkəti, üçüncü yeri 22% payla "Atəşgah Həyat" Sığorta Şirkəti tutdu.


Beləliklə, biz ümumi bazar üzrə bütün sığorta ödənişlərinin 70%-nin həyat sığorta şirkətlərinin əlində cəmləşdiyini görə bilirik.

## Həyat sığorta şirkətləri TOP- 5 (sığorta haqları üzrə)

- "Paşa Həyat Sığorta" ASC
- "Atəşgah Həyat" Sığorta Şirkəti ASC
- "Qala Həyat" Sığorta Şirkəti ASC
- "Meqa Həyat Sığorta" ASC
- "Xalq Həyat" Sığorta Şirkəti ASC




390.813




- "Paşa Həyat Sığorta" ASC
- "Atəşgah Həyat" Sığorta Şirkəti ASC
- "Qala Həyat" Sığorta Şirkəti ASC
- "Meqa Həyat Sığorta" ASC
- "Xalq Həyat" Sığorta Şirkəti ASC

## Həyat sığorta şirkətləri TOP-5 (sığorta ödənişləri üzrə)

- "Paşa Həyat Sığorta" ASC
- "Atəşgah Həyat" Sığorta Şirkəti ASC
- "Xalq Həyat" Sığorta Şirkəti ASC
- "Meqa Həyat Sığorta" ASC
- "Qala Həyat" Sığorta Şirkəti ASC




263.583



- "Paşa Həyat Sığorta" ASC
- "Atəşgah Həyat" Sığorta Şirkəti ASC
- "Xalq Həyat" Sığorta Şirkəti ASC
- "Meqa Həyat Sığorta" ASC
- "Qala Həyat" Sığorta Şirkəti ASC


## KASKO məhsulu üzrə bazar icmalı



Belə ki, 2024-cü və 2025-ci ilin I yarımilləri üzrə sığorta haqlarına görə yığılan 817 milyon 48 min manatın 33 milyon 531 min manatı məhz Avtonəqliyyat vasitələrinin sığortası növünün payına düşür. Bu da öz növbəsində keçən ilin yanvar-iyun aylarına nəzərən bu il üçün 22% artım deməkdir. KASKO sığorta könüllü sığorta yığımlarının 5%-ni təşkil edərək 2025-ci ilin I yarımili üzrə 6 milyon 141 min manat artımla diqqət çəkir.


Eyni zamanda, Azərbaycan Mərkəzi Bankının açıqlamasına əsasən, Azərbaycanda qeydiyyatdan keçmiş yeni/istifadə olunmuş nəqliyyat vasitələrinin cəmi **4%-i** sığortalanıb.

### Fiziki




- PAŞA Sığorta ASC
- Atəşgah Sığorta Şirkəti ASC
- Meqa Sığorta ASC
- Qala Sığorta ASC
- Xalq Sığorta ASC
- A-Qroup Sığorta ASC
- AtaSığorta ASC
- Azərbaycan Sənaye Sığorta ASC
- AZSİĞORTA ASC
- İPƏK YOLU SİĞORTA ASC

### Korporativ




- PAŞA Sığorta ASC
- Qala Sığorta ASC
- Atəşgah Sığorta Şirkəti ASC
- Azərbaycan Sənaye Sığorta ASC
- Meqa Sığorta ASC
- Xalq Sığorta ASC
- A-Qroup Sığorta ASC
- AtaSığorta ASC
- Azərbaycan Sənaye Sığorta ASC
- AZSİĞORTA ASC
- İPƏK YOLU SİĞORTA ASC

### Dövlət



- PAŞA Sığorta ASC
- Atəşgah Sığorta Şirkəti ASC
- Xalq Sığorta ASC
- Meqa Sığorta ASC
- A-Qroup Sığorta ASC



Yuxarıdakı qrafiklərdə KASKO məhsulu üzrə sığortalanmış avtomobillərə dair məlumatlar öz əksini tapmışdır. Göründüyü kimi, istər fiziki, istərsə də hüquqi (korporativ və dövlət) növləri üzrə bütün qrafiklərdə liderliyi öz əlində PAŞA Sığorta Şirkəti tutmuşdur.

Qeyd edək ki, 2024-cü il ərzində 10 sığorta şirkəti tərəfindən 50 min 512 avtomobil sığortalanıb. 2025-ci ilin artıq I yarımili üzrə isə bu göstərici 29 min 259 avtomobil təşkil etməklə keçən ilin göstəricisinin yarıdan çox olan hissəsini əhatə etməklə ölkəmizdə KASKO sığorta üzrə aparılan işlərin faydasını bir daha sübut edir.

KASKO məhsulu üzrə bütün sığortalanmış avtomobillərin 42%-i fiziki şəxslərin, 55%-i korporativ qurumların, 3%-i isə dövlət nəzdində fəaliyyət göstərən hüquqi şəxslərin payına düşür.



 Azərbaycan Sığortaçılar Assosiasiyası

 asa\_insurance

 ASA Azərbaycan Sığortaçılar Assosiasiyası  
(Azerbaijan Insurers Association)



<https://www.asa.az/>